

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

“Təsdiq edirəm”
Tədrisin təşkili və təlim
texnologiyaları üzr prorektor v.i.e.:
Zaur Məmmədov
dos. Zaur Məmmədov
“14” fevral 2025-ci il

Fənn sillabusu

İxtisas: “050615- İnformasiya təhlükəsizliyi ”.

Fakültə: Aqrar və mühəndislik

Kafedra: Riyaziyyat və informatika

I.Fənn haqqında məlumat:

Fənnin adı: Riyazi analiz

Kodu: İPF-B011

Tədris ili: I (2024/2025-ci tədris ili)

Semestr: II (yaz)

Tədris yükü: Auditoriya saatı - 60 (30 saat mühazirə, 30 saat məşğələ)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: _____

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: r.ü.f.d., dos. Quliyev Allahşükür Əzizağa oğlu

Məsləhət günləri və saati: IV gün saat 12⁰⁰-14⁰⁰.

E-mail ünvanı: quliyev_allahsukur@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhər, Z.Tağıyev küç., 118.

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyatlar

- 1.A.H.Heydərov, S.M.Mirzəyeva və b. Riyazi analiz I,II,III hissə dərs vəsaiti, Bakı 2012, Lənkəran 2017, Bakı 2018
- 2.Abdullayev S.K, Abdullayev F.A., Mehrabov V.A. Riyazi analliz. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016, 480 s.
- 3.Ильин В.А, Садовничий В.А, Сенцов Бл.Х. Математический анализ.Част 1.М: Проспект, 2007, 672 с
- 4.Ильин В.А, Садовничий В.А, Сенцов Бл.Х. Математический анализ.Част 2.М: Проспект, 2007, 368 с
- 5.Ильин В.А, Э.Г.Позняк. Основы математического анализа. Част 1.М: Физматлит, 2005, 648 с
- 6.Фихтенгольц Г.М. Основы математического анализа. Том 1, М: Физматлит, 2002, 607 с
- 7.Фихтенгольц Г.М. Основы математического анализа. Том 2, М: Физматлит, 2002, 795 с
- 8.Məmmədov R. Ali riyaziyyat. I, II hissə, Bakı: Turan evi, 2013, 570 s
- 9.Demidoviç B.P. Riyazi analizdən məsələ və misallar. Bakı: MBM nəşriyyatı, 2009, 554 s.
- 10.Demidoviç B.P., Barannikov Q.S. və b. Riyazi analizdən çalışma və məsələlər Bakı 2003 (B.P.Demidoviçin redaktorluğu ilə). Bakı: “Ləman nəşriyyat Poliqrafiya” MMM, 2009, 533 s
11. Кудрявцев Л.Д. Курс математического анализа том I, II
12. Кудрявцев Л.Д. Сборник задач по математическому анализу М 1984

Əlavə ədəbiyyatlar

13. F Səlimov Ali riyaziyyat II hissə Bakı 2006
- 14.Piskonov N.S. “Diferensial və integral hesabi”
- 15.Cəfərov Ə.S., Süleymanov S.N. Birdəyişənlə funksiyaların diferensial hesabı
- 16.Kərimov N.B, Amanov R.Ə. Birdəyişənlə funkasiyaların integral hesabi. Bakı: “Bakı Universiteti” nəşr., 2003, 167 s

17. Данко И.Е., Попов А.Г., Кожевникова Т.Я., Данко С.П. Высшая математика в упражнениях и задачах. Ч.1, 2 М : Оникс, Мир и Образование, 2008, 816 с

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən tələbənin orta məktəb riyaziyyat fənnini bilməsi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: «Riyazi analiz» fənninin «050615-İnformasiya təhlükəsizliyi» ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə tədrisində məqsəd, onların əsasını diferensial və integral hesabı təşkil edən sonsuz kiçiklər analizinin komayı ilə dəyişən kəmiyyətlərin oyranılmasının fundamental tədqiqat usulları barədə ən zəruri bilikləri verməkdir.

VII. Davamıyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzərə almaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fənnindən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik boreu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriyyaya görə varsa 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.

-8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6 bal- tələbənin cavabı əsasən düzgündür.

-5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi sahvlərə yol verir;

-3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

-1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfiə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada onun haqqında tədbir görülür.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 30 saat Cəmi: 60 saat

No	Dəslərin mövzuları (Mühazirə)	Mühazirə	Saat	Tarix
I	II	III	IV	V

1	<p>Mövzu 1. Riyazi analizin predmeti. Çoxluqlar və inikaslar.</p> <p>Plan: Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər. Çoxluqların birləşməsi və kəsişməsi. İki çoxluğun dekart hasili. Çoxluqların inikasları. Suryektiv, inyektiv və biyektiv inikaslar. İnikasların konpozisiyası və qarşılıqlı tərs inikaslar.</p> <p>Mənbə: [1-17]</p>	2	
2	<p>Mövzu 2. Həqiqi ədədlər.</p> <p>Plan: Həqiqi ədədlər çoxluğu. R-həqiqi ədədlər çoxluğunun aksiomatikası və ümumi xassələri. Həqiqi ədədlər çoxluqları: təbii ədədlər və onların çoxluğu (riyazi induksiya prinsipi), rasional və irasional ədədlər çoxluğu. Həqiqi ədədin mütləq qiyməti və onun xassələri. Məhdud və qeyriməhdud çoxluqlar. Çoxluğun sərhədləri, onların xassələri. Eyni güclü çoxluqlar.</p> <p>Mənbə: [1-17]</p>	2	
3	<p>Mövzu 3. Ədədi ardıcılıqlar. Ədədi ardıcılıqların limiti.</p> <p>Plan: Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti. Yığılan və dağılan ardıcılıqlar. Məhdud adədi ardıcılıqlar. Limiti olan ədədi ardıcılığının sadə xassələri. Sonsuz kiçik və sonsuz böyük ardıcılıqlar, onların xassələri. Monoton ardıcılıqlar. Veyerstras teoremi. e-ədədi.</p> <p>Mənbə: [1-17]</p>	2	
4.	<p>Mövzu 4. Funksianın limiti və kəsilməzliyi.</p> <p>Plan: Çoxluğun limit nöqtəsi. Funksianın nöqtədə limitinin müxtəlis tərifləri. Nöqtədə sağ və sol limitlər. Limiti olan funksianın xassələri. Sonsuz kiçik və sonsuz böyük funksiyalar, onların müqayisəsi. Funksianın nöqtədə kəsilməzliyinin müxtəlis tərifləri, sağdan və soldan kəsilməzlik. Kəsilmə nöqtələri və onların təsnifatı. Nöqtədə kəsilməz funksiyaların lokal xassələri (məhdudluq, işarə sabitliyi). Kəsilməz funksiyalar üzərində əməllər. Mürəkkəb funksiyaların kəsilməzliyi. Monoton funksiyalar və onların kəsilmə nöqtələri. Tərs funksiya anlayışı. Tərs funksianın varlığı və kəsilməzliyi. Elementar funksiyaların kəsilməzliyi. Parçada kəsilməz funksianın xassələri.</p> <p>Mənbə: [1-17]</p>	2	
5	<p>Mövzu 5. Funksianın nöqtədə törəməsi.</p> <p>Plan: Funksianın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənalari. Funksianın diferensialı. Diferensiallanma şərti. Diferensiallanma və kəsilməzlik arasında əlaqə. Mürəkkəb və tərs funksianın diferensiallanması. Diferensiallanan funksiyalar üzərində hesab əməlləri. Trigonometrik və tərs trigonometrik funksiyaların törəmələri. Üstlü, qüvvət, loqarifmik və hiperbolik funksiyaların törəmələri. Yüksək tərtibli törəmələr. Bəzi funksiyaların n-tərtibli törəmələrinin hesablanması. Hasilin n tərtibli törəməsi üçün Leybnis düsturu. Funksianın I diferensialı və onun forma invariantlığı. Funksianın II diferensialı və onun hesablanması. Parametrik</p>	2	

	Şəkildə verilmiş funksianın birinci və ikinci tərtib törəmələri. Mənbə: [1-17]	
6	Mövzu 6. Diferensial hesabının əsas teoremləri və onların tətbiqləri. Plan: Funksianın lokal ekstremumları. Ferma teoremi. Funksianın sıfırları haqqında Roll teoremi. Sonlu artımlar haqqında Laqranj və Koşı teoremləri. Qeyri-müəyyənliklər. Lopital qaydası. Teylor düsturu. Qalıq həddin müxtəlif formaları. Makloren düsturu. Mənbə: [1-17]	2
7.	Mövzu 7. Birdəyişənli funksianın ekstremumu. Plan: Təriflər. Ekstremum üçün zəruri şərt. Böhran nöqtələri. Ekstremum üçün kafı şərtlər (I, II və III kafı şərtlər). Funksianın ən böyük və ən kiçik qiymətlərinin tapılması. Diferensial hesabının köməyi ilə funksiya qrafikiinin tədqiqi. Mənbə: [1-17]	2
8	Mövzu 8. İbtidai funksiya. Qeyri-müəyyən integrallar. Plan: İbtidai funksiya. Qeyri-müəyyən integral və onun əsas xassələri. İnteqrallama düsturları cədvəli. Bilavasitə integrallama. Mənbə: [1,2,5,8-11,13,17]	2
9	Mövzu 9. Qeyri-müəyyən integralların hesablanması üsulları. Plan: Qeyri-müəyyən integralların hesablanması üsulları: dəyişənin əvəz edilməsi və hissə-hissə integrallama. Rasional funksianın sada kəsrlərə ayrılması. Sadə kəsrlərin integrallanması, sadə irasionallığı olan ifadələrin integrallanması. Eyler əvəzləmələri. Trigonometrik ifadələrin integrallanması. Mənbə: [1,2,5,8-11,13,17]	2
1	Mövzu 10. Müəyyən integral (Riman integralları).	2
0	Plan: Muəyyən integralların tərifi və həndəsi mənası. İnteqrallanma üçün zəruri şərt. Darbu cəmləri və onların xassələri. Darbu integralları və Darbu teoremləri. Parçada kəsilməz funksianın integrallanması. Muəyyən integralların bərabərliklə və bərabərsizliklə ifadə olunan xassələri. Orta qiymət düsturları. Mənbə: [1,2,5,8-11,13,17]	2
1	Mövzu 11. İnteqral və törəmə.	2
1	Plan: Yuxarı sərhədi dəyişən Riman integrallarının kəsilməzliyi və diferensiallanması. Müəyyən integralların qeyri-müəyyən integralla əlaqəsi. Nyuton-Leybnits düsturu. Müəyyən integralların hesablanması üçün dəyişəni əvəzetmə və hissə-hissə integrallama üsulları. Mənbə: [1-17]	2
1	Mövzu 12. Müəyyən integralların tətbiqləri. Qeyri-məxsusi integrallar.	2
2	Plan: Əyrixətli trapes və əyrixətli sektorun sahəsinin	

	<p>hesablanması. Muxtəlif tənliklərlə verilən əyri uzunluğunun hesablanması dusturları. Qovs diferensialı. Silindrik və pilləvari silindrik cismin həcmi. Fırlanmadan alınan cismin həcmi və səthinin sahəsi. En kəsiyinin sahəsinə görə həcmin hesablanması. Birinci növ qeyri-məxsusi integrallar (tərif və Koşı meyari). Müqayisə əlamətləri. İkinci növ qeyri-məxsusi integrallar (tərif, Koşı meyari, müqayisə əlamətləri).</p> <p>Mənbə: [1,2,3,5,6,8-11,13,17]</p>		
1 3	<p>Mövzu 13. Çoxdəyişənlə funksiya. Çoxdəyişənlə funksiyanın limiti. Çoxdəyişənlə funksiyanın diferensial hesabı.</p> <p>Plan: Çoxdəyişənlə funksiyalar. Çoxdəyişənlə funksiyanın limiti və onun xassələri. Çoxdəyişənlə funksiyanın kəsilməzliyi (muxtəlif təriflər). Çoxdəyişənlə funksiyanın diferensiallanması. Çoxdəyişənlə funksiyanın xüsusi torəmələri və diferensiallanması şərti. Murəkkəb funksiyanın diferensiallanması. İstiqamətə görə törəmə və qradiyent. Funksiyanın yüksək tərtibli xüsusi törəmələri. Yüksək tərtib diferensiallar. Çoxdəyişənlə funksiyalar üçün Teylor dusturu.</p> <p>Mənbə: [1,2,576,8-11,13,17]</p>	2	
1 4	<p>Mövzu 14. Çoxqat integrallar. Əyrixətlə integrallar</p> <p>Plan: İkiqat integral : tərifi və varlıq şərti. İkiqat integralın xassələri. Orta qiymət dusturları və oblasta görə törəmə. İkiqat integralın həndəsi mənası. İkiqat integralın hesablanması dusturları (oblast duzbucaqlı və ixtiyarı əyrisərhədli olan hallar). Üçqat integrallar, tərifi və fiziki mənası. Üçqat integralın hesablanması dusturları. İkiqat və üçqat integrallarda dəyişənlərin əvəz edilməsi. Silindrik və sferik koordinatlara kecid. Əyrixətlə integrallar. Birinci və ikinci nov əyrixətlə integrallar, onların xassələri və hesablanması dusturları. Qrin dusturu və onun tətbiqləri: II nov əyrixətlə integral vasitəsi ilə sahələrin hesablanması. II nov əyrixətlə integralın yoldan asılı olmaması şərti. Duzbucaqlı oblastda verilən parametrdən asılı integralın funksional xassələri: kəsilməzliyi, integrallanması və diferensiallanması. I və II nov Eyler integralları, onların əsas xassələri. Beta və qamma funksiyaları arasında əlaqə.</p> <p>Mənbə: [1,2,5,7,8-11,13,17]</p>	2	
1 5	<p>Mövzu 15. Ədədi sıralar. Funksional sıralar</p> <p>Plan: Ədədi sıralar. Ədədi sıra, onun cəmi, yiğilması və dağıılması. Sıralar üzərində əməllər. Yiğılma ucun müqayisə əlamətləri Hədlərinin işərəti ixtiyarı olan sıralar. Teylor sıraları. Quvvət sıraları. Elementar funksiyaların Teylor sırasına ayrılmış.</p> <p>Mənbə: [1,2,5,7,8-11,13,17]</p>	2	
	Cəm:	30	

No	Dərslərin mövzuları (Seminar)	Seminar	Saat	Tarix
I	II	III	IV	V
1	Mövzu 1. Riyazi analizin predmeti. Çoxluqlar	2		

2	Mövzu 2. Həqiqi adədlər.	2	
3	Mövzu 3. Ədədi ardıcılıqlar. Ədədi ardıcılıqların limiti.	2	
4.	Mövzu 4. Funksianın limiti və kəsilməzliyi.	2	
5	Mövzu 5. Funksianın nöqtədə törəməsi.	2	
6	Mövzu 6. Diferensial hesabının əsas teoremləri və onların tətbiqləri.	2	
7.	Mövzu 7. Birdəyişənli funksianın ekstremumu.	2	
8	Mövzu 8. İbtidai funksiya. Qeyri-müəyyən integrallar.	2	
9	Mövzu 9. Qeyri-müəyyən integralların hesablanması üsulları.	2	
1	Mövzu 10. Müəyyən integrallar. Nyuton-Leybnits düsturu.	2	
0	Müəyyən integralların hesablanması əsas üsulları.		
1	Mövzu 11. Müəyyən integralların tətbiqləri. Qeyri-məxsusi integrallar.	2	
1	Mövzu 12. Çoxdəyişənli funksiya. Çoxdəyişənli funksianın limiti. Çoxdəyişənli funksianın xüsusi törəmələri.	2	
1	Mövzu 13. Çoxqat integrallar. İkiqat və üçqat integralların hesablanması dasturları.	2	
1	Mövzu 14. Əyrixətli integrallar. Birinci və ikinci növ əyrixətli integralların hesablanması dasturları	2	
1	Mövzu № 15. Ədədi sıralar. Funksional sıralar.	2	
		Cəm:	30

XI. Fənn üzrə tələblər:

Ali təhsilin bakalavr səviyyəsində tədris olunan bu fənn tələbələrə riyazi analiz kursunun təsdiq olunmuş proqramlarına uyğun şəkildə keçirilməlidir. Burada tədris olunan mövzular imkan verməlidir ki, tələbə riyazi analizin elementlərini tələb olunan səviyyədə mənimsəyə bilsin.

XII. Fənn üzrə təlimin nəticələri:

- Çoxluq anlayışı və onlar üzərində əməlləri. Həqiqi adədlər çoxluğununu öyrənir;
- Ədədi ardıcılığın öyrənilməsi təmin olunur;
- Funksiya anlayışı, funksianın limiti və bunlarla bağlı digər biliklərə yiyələnir;
- Funksianın törəməsi, diferensialı, integrallı anlayışlarını öyrənir;
- Çoxqat və əyrixətli integrallar öyrənilir;
- Əyri qövsünün uzunluğu, əyrixətli sektorun sahəsi, firlanma cisminin həcmi, sahəsi və s. anlayışları barədə ciddi biliklər əldə edir;
- Ədədi və funksional sıralar haqqında biliklər əldə edir;
- Tələbə müstəqil biliklər qazanma bacarığına yiyələnir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XV. Kollokvium sualları.

I. Kollokvium:

1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər.
2. Çoxluqların inikasları. Suryektiv, inyektiv və biyektiv inikaslar.
3. R-həqiqi ədədlər çoxluğunun aksiomatikası və ümumi xassələri.
4. Riyazi induksiya prinsipi.
5. Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti.
6. Limiti olan ədədi ardıcılığının sada xassələri.
7. Çoxluğun limit nöqtəsi. Funksiyanın nöqtədə limitinin müxtəlif tərifləri.
8. Limiti olan funksiyanın xassələri.
9. Funksiyanın nöqtədə kəsilməzliyinin müxtəlif tərifləri.
10. Kəsilmə nöqtələri və onların təsnifikasi.
11. Funksiyanın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənaları.
12. Funksiyanın diferensialı. Diferensiallanma şərti.
13. Diferensiallanan funksiyalar üzərində əməllər.
14. Elementar funksiyaların tömələri cədvəli.
15. Diferensial hesabının əsas teoremləri.

II. Kollokvium:

1. Funksiyanın nöqtədə artması, azalması və ekstremumu.
2. Ferma teoremi. Funksiyanın sıfırları haqqında Roll teoremi.
3. Sonlu artımlar haqqında Laqranj və Koşı teoremləri.
4. Funksiyanın ekstremumu .Funksiyanın parçada ən böyük və ən kiçik qiymətlərinin tapılması.
5. İbtidai funksiya.Qeyri-müəyyən integrallar
6. Qeyri-müəyyən integralların əsas xassələri.
7. Qeyri-müəyyən integralların tapılması üçün dəyişəni əvəzətmə üsulu.
8. Qeyri-müəyyən integralların tapılması üçün hissə-hissə integrallama üsulu
9. Misal
10. Misal
11. Misal
12. Misal
13. Misal
14. Misal
15. Misal

XV. İmtahan sualları:


1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər.
2. Çoxluqların inikasları. Suryektiv, inyektiv və biyektiv inikaslar.
3. R-həqiqi ədədlər çoxluğunun aksiomatikası və ümumi xassələri.
4. Riyazi induksiya prinsipi.
5. Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti.
6. Limiti olan ədədi ardıcılığının sada xassələri.
7. Çoxluğun limit nöqtəsi. Funksiyanın nöqtədə limitinin müxtəlif tərifləri.
8. Limiti olan funksiyanın xassələri.
9. Funksiyanın nöqtədə kəsilməzliyinin müxtəlif tərifləri.
10. Kəsilmə nöqtələri və onların təsnifikasi.
11. Funksiyanın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənaları.
12. Funksiyanın diferensialı. Diferensiallanma şərti.
13. Diferensiallanan funksiyalar üzərində əməllər.
14. Elementar funksiyaların tömələri cədvəli.
15. Diferensial hesabının əsas teoremləri.
16. Funksiyanın nöqtədə artması, azalması və ekstremumu.
17. Ferma teoremi. Funksiyanın sıfırları haqqında Roll teoremi.
18. Sonlu artımlar haqqında Laqranj və Koşı teoremləri.
19. Funksiyanın ekstremumu .Funksiyanın parçada ən böyük və ən kiçik qiymətlərinin tapılması.

20. Funksiyanın qrafiklinin qurulma sevmi.
21. İbtidai funksiya. Qeyri-müəyyən integrallar
22. Qeyri-müəyyən integralların əsas xassələri.
23. Qeyri-müəyyən integralların tapılması üçün dəyişəni əvəzətmə və hissə-hissə integrallama üsulları.
24. Cədvəl integrallar.
25. Müəyyən integral. Müəyyən integralların əsas xassələri.
26. Nyuton-Leybnits düsturu.
27. Müəyyən integralların hesablanması üçün dəyişəni əvəzətmə və hissə-hissə integrallama üsulları.
28. Qeyri-məxsusi integrallar
29. Çoxdəyişənlər funksiyalar.
30. Çoxdəyişənlər funksiyaların limiti.
31. Çoxdəyişənlər funksiyaların xüsusi törəmələri.
32. İkiqat integral. İkiqat integralların xassələri.
33. İkiqat integralların hesablanması dəstələri
34. I və II növ Eyler integralları
35. Əyrixətli integrallar. Birinci və ikinci növ əyrixətli integrallar
36. Ədədi sıralar. Siranın cəmi, yiğilması və dağılması.
37. Müsbət hədli sıraların yiğilma əlamətləri.
38. Funksional sıralar
39. Qüvvət sıraları. Yiğilma oblastı.

“Riyazi analiz” fənninin sillabusu “050615-İnformasiya təhlükəsizliyi” ixtisasının tədris planı və fənn programı əsasında tərtib olunmuşdur.


Sillabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir
(16 yanvar 2025-ci il, protokol № 16).

Fənn müəllimi:



r.ü.f.d.dos.A.Ə.Quliyev

Kafedra müdürü:



r.ü.f.d.dos.N.C.Paşayev